

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

TARİXİMİZİ ŞƏRƏFLƏNDİRƏN ZƏFƏR

Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq, 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Bu qələbə ilə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda milli birliyin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Xalqımız bu müharibədə yumruq kimi bir oldu, vətən torpaqları uğrunda ayağa qalxdı. Bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.

MİLLİ QÜRUR GÜNÜ

2021-ci il noyabrın 8-də Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd etdi. Bu münasibətlə respublikanın hər yerində müxtəlif tədbirlər təşkil olundu, yürüşlər keçirildi, şəhidlərin xatirəsi ehtiramla anıldı. Bakıda Dənizkənarı Milli Parkda təşkil olunan Zəfər yarmarkası qələbənin birinci ildönümü ətrafında paytaxt sakinlərinin ən çox baş çəkdiyi ünvanlardan biri oldu. 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərində təşkil olunan yürüş isə bir daha hər birimizi qürurlandırdı.

Zəfər Gününün ən bəxtəvəri isə mədəniyyətimizin və milli kimliyimizin ünvanı olan doğma yurduumuz Şuşa idi. Çünki bu qədim şəhər azadlığının ilk ad gününü ona bu qurtuluşu bəxş edən Müzəffər Ali Baş Komandanla, uğrunda çarpışaraq canını qurban verməkdən çəkinməyən qəhrəman döyüşçülərlə birgə qeyd etdi. *“Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyanızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbiçimiz bəxş etmişdir. İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq”,* - deyər Prezident İlham Əliyev Zəfər Günü Şuşada hərbiçilərlə görüşdə bəyan etdi. Bu günün həsrətini Şuşa nə az, nə çox, düz 28 il yarım çəkmişdi... Vətən savaşının 44 günündə də daim səksəkədə, intizarda olmuşdu Şuşa. Amma 2020-ci il oktyabrın 16-da Ali Baş Komandanın *“Şuşasız bizim işimiz yarımcıq olar”* deməsi hər birimizə ümid vermişdi. 2020-ci il noyabrın 8-də isə *“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!”* deyən Müzəffər Ali Baş Komandan



Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

danın müjdəli hayqırışından hər bir azərbaycanlının qəlbi atlanmış, xalqımıza tarixi sevinc hissi bəxş olunmuşdu. Həmin gün qaşqabaqlı payız günündə Şuşanın səmalarında günəş parlamışdı. Güclü şüaları ilə bir həmlədə göyləri бүrtümüş qara buludları qovmuş, Şuşanın dağlarına, düzlərinə, məhəllələrinə, küçələrinə çökmüş qatı dumanı, sisi dağışmışdı. Şuşanı elə bir nura qərç etmişdi ki, haləsi bütün Qarabağa, Azərbaycana şölə saçmışdı. O gün Şuşanın 30 illik daş sükutu pozulmuş, qəhrəman Azərbaycan oğullarının addım səsləri müqəddəs avaz kimi dağ-daşda əks-səda vermiş, 28 il yarımlıq kədərdən sonra ilk dəfə Şuşanın üzünə gülüş qonmuşdu. 8 noyabr 2020-ci il ana Vətən uğrunda çıxdığımız Qələbə yürüşünün zirvə günü oldu. Düz bir ildən sonra, yenə də xəzan fəslinin son ayında həmin günəş Şuşanın üzərində bərq vurdu, meşələrinə, çəmənələrinə, dağlarına, düzlərinə nur çilədi, bu qədim şəhərin Zəfər bayramına bir başqa təntənə qatdı. Öyündə bayram libası, könlündə azadlıq sevinci olan Şuşa tarixindəki ən əziz bayramını xilaskarları ilə birgə qeyd etdi. Qarabağın tacı qalası ona bu xoşbəxtliyi ərnağan edən qəhrəman Azərbaycan oğullarının qulluğunda durdu, zəfər, rəşadət, milli qürur və milli ləyaqət bayramının coşqusunu yaşadı. 8 noyabr 2021-ci il 44 günlük Vətən savaşında igid oğullarımızın qanları, canları ilə qazandıqları qürurlu Zəfər günümüzün doğum günü oldu. *“Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurdə əbədi yaşayacağıq. Ögər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revansist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir”,* – deyər Prezident İlham Əliyev Şuşadan bəyan etmişdir. Bu yerdə xalqımızın ulu öndəri, müasir Azərbaycan dövlətinin qurucusu, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin hələ 2003-cü

ildə Azərbaycan xalqına müraciətini xatırlamağa bilmərik. «Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırıla bilər. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm», - deyən Ulu Öndər 2003-cü ilin 1 oktyabrında prezident seçkiləri ətrafındakı müraciətində ona inanmış xalqına yenə də ən düzgün olanı göstərdi, milli dövlətçilik ideyalarını davam etdirməyə qabil qüdrətli lideri nişan verdi. Azərbaycanın gələcək taleyini əmin əllərə etibar etdi.

2020-ci ilin 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətənin ən uca mənaəviyyət zirvəsi olan Şəhidlər Xiyabanından Şuşanın azadlığı müjdəsini xalqımıza yetirəndə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyinə heyratlanmaya bilmədik. Bu, dahi şəxsiyyət, misilsiz dövlət xadiminin böyüklüyü idi! Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Şuşa şəhərinin işğaldan azad edildiyi gün Qarabağ uğrunda canından keçən igid oğullarımızın uyuduğu Şəhidlər Xiyabanından xalqımıza müraciət edərək Ulu Öndərin ürəkləri rıqqətə gətirən sözlərinə qayıdaraq demişdi: *“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”* Prezident İlham Əliyev Ulu Öndərin arzularını, vəsiyyətini yerinə yetirdi. Ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə çatdırdı. Dövlət başçısı düşünülmsüz parlaq diplomatiyası, uzun illərdən bəri bu möhtəşəm günlərə doğru addım-addım həyata keçirdiyi hazırlıq işləri, heç bir təzyiq qarşısında sarsılmayan qətiyyəti ilə Zəfərimizi bütün dünyaya qəbul etdirdi. Ən nüfuzlu, ən böyük dövlətləri Azərbaycanın mövqeləri ilə həsəlaşmaq, haqq-ədalətin səsinə qulaq asmaq məcburiyyətində qoydu. Xalqımızın birliyini, milli vəhdətini, bərabərlik, doğ-

malıq ruhunu nümayiş etdirdi. Min illər ərzində yaratdığımız zəngin tarixdən, şərəfli keçmişdən gələcəyə doğru böyük bir yol başladı. Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə tarixdə yeni bir səhifə açdı, yeni bir dövrün təməlini qoydu. Zəfərimizin ilk ildönümünü Mehriban xanım Əliyeva ilə birgə Şuşada keçirən Azərbaycan Prezidenti İlham Əliyev mənaəviyyət şəhərimizə, mədəniyyət paytaxtımıza, Qələbə rəmzimiz olan bu şəhərə aparın Zəfər yolunun açılışını etdi. Daşaltı məscidinin, Şuşa Radio Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu. Şuşadakı Aşağı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondunun apardığı bərpa işlərindən məmnun olduğunu bildirdi. VIII Qlobal Bakı Forumunun Şuşaya səfər etməsi iştirakçıları ilə görüşərək səmimi söhbətlər etdi. Azad yurdlarımızda aparılan quruculuq tədbirləri barədə onlara məlumat verdi. Cıdır düzündə ağaclar əkdı. Bu, azadlığınə qovuşmuş torpaqlarımıza həyatın qayıdışı deməkdi! Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qorunulmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özü-nümdəfio hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyərətəməz qələbələr əldə edərək, dünya hərbi tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan

can mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur. Azərbaycan Silahlı Qüvvələri qarşısında məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuşdur.

GÜCLÜ LİDER AMİLİ AZƏRBAYCANIN MİLLİ MARAQLARININ QORUNMASINI TƏMİN ETDİ

Təkcə Azərbaycan deyil, bütün Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açmış bu şanlı qələbənin əldə edilməsi bir neçə amillə bağlıdır. Əlbəttə, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. Azərbaycana qarşı danışıqlar prosesində baş verən haqsızlıqlara, ikili standartlara baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycanın hələ indiki qədər güclü olmadığı bir vaxtlarda respublikamızın milli maraq və mənafelərini qətiyyətlə təmin edə bilmişdi. Heydər Əliyev ermənilərin tarixi torpaqlarımıza qarşı əsassız iddialarının ATƏT-in Minsk qrupu tərəfindən ciddi cəhdlə müdafiə olunması fonunda gedən prosedə milli həyatiyyətinin tapdalanmasına imkan vermədi. Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcı surətdə davam etdirdiyi quruculuq və inkişaf strategiyası tezliklə Azərbaycanı regionun liderinə, dünyada isə söz sahibinə çevirdi. Hələ 2003-cü ilin prezident seçkilərindən sonra andıçmə mərasimində Prezident İlham Əliyev demişdi: *“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdə ki, biz atəşkəs rejimində yaşayıyıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermür. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Həmi bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir.”* 2020-ci ilədək danışıqlar prosesində münaqişənin həlli ilə bağlı müxtəlif təkliflər səzlənsə də, Prezident İlham Əliyev torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına xidmət edən bütün təşəbbüs və təkliflərin qarşısını almışdır.

AZƏRBAYCANI TARİXİNİN ƏN GÜCLÜ DÖVLƏTİNİ ÇEVİRƏN İQTİSADI YÜKSƏLİŞ

İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatın formalaşdırın bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. Əsaslı iqtisadi dəyişikliklər, hər şeydən əvvəl cəsarətli siyasi qərarların qəbul edilməsindən, siyasi və ideoloji oriyentirlərin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasından asılıdır.

(davamı 3-cü səhifədə)

Pirallahı Sənaye Parkının rezidenti dərman istehsalına başlayıb



Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton® MR” (qliklazid) preparatının istehsalına başlanılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu “Diabeton® MR” preparatının istehsalı planlaşdırılır. Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” MMC ilə Fransanın beynəlxalq əcaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq Sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, “R-Pharm” MMC-də istehsal prosesi Beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir. Belə ki, Beynəlxalq GMP standartları əcaçılıq məhsulları istehsalçılarına yüksək keyfiyyətli xammal, müasir emal texnologiyalarının istifadəsi, qabaqcıl avadanlıqların olması, istehsalatda çalışan kadrların yüksək səviyyədə ixtisaslaşması kimi ciddi tələblər qoyur. “R-Pharm” MMC ölkədə GMP sertifikatını alan ilk əcaçılıq müəssisəsidir.

Qarabağın minalardan təmizlənməsi üçün malların idxalı vergidən azad edilib

Prezident İlham Əliyev Vergi Məcəlləsində və “**Gömrük tarifi haqqında**” dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurumun) təsdiqedicisi sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı

və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər gömrük rüsumu və vergidən azad edilir.



Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı bəyanat qəbul edib

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda Qazaxıstanda baş verən hadisələrdə həyatını itirənlərə başsağlığı verilib və yaralananların tezliklə sağlması arzulanıb. Təşkilatın üzvü olan Qazaxıstana və onun qardaş xalqına güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Regionda və onun hüdd- larından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanda sülh

və sabitliyinin vacibliyi vurğulanıb. İnsan həyatı üçün təhlükə yaradan, ictimai asayışı pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktlarını pislənilib. Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayışı və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inan vurğulanıb. Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət edilməsinin vacibliyi qeyd edilib, Qazaxıstan hökumətinin Konstitusiyası quruluşunu devirməyə yönəlmiş terrorçulara,

ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib. Eyni zamanda, “Türk Dünyasına Baxış 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqət çəkilib. Təşkilat hazırkı böhrandan çıxmaq üçün lazım gələrsə, Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Habelə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş Qa-

zaxıstan xalqının güzəranının və rifahının daha da yüksəlişinə yönəlmiş islahat gündəliyi dəstəklənib. Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası bu məsələdə sıx əməkdaşlığı və məsləhətləşmələri davam etdirməyi qərara alıb. Qeyd edək ki, dekabrın 11-də Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənəkar iclası keçirilib.

“ADY Express” ötən il 6 milyon tona yaxın yük nəql edib



“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin əsas hədəfi ölkəmizin dəmir yolları vasitəsilə yükdaşımalarının həcmimin artırılmasına nail olmaqdır. Ötən il ərzində “ADY Express” ixrac, idxal, tranzit və daxili yükdaşımalar rejimində müxtəlif istiqamətdə yüklərin nəqlini həyata keçirib. MMC-dən bildirilib ki, ümumi olaraq 2021-ci ildə şirkət dəmir yolu vasitəsilə 5 milyon 716 min 845 ton yük nəql edib. Bunun 427 min 32 tonu daxili, 1 milyon 559 min 620 tonu idxal,

2 milyon 258 min 609 tonu ixrac, 1 milyon 471 min 584 tonu isə tranzit yüklərin payına düşür. Statistik göstəricilərdən göründüyü kimi, ən çox yükdaşımalar ixrac yüklərinin payına düşüb. Bu yüklərin təyinat ölkələri əsasən İtaliya, Rusiya, Gürcüstan və Braziliya olub. Yüklərin növünə gəlicə, ixrac rejimində daha çox azot gübrələri, dizel, bitum və qudron, digər neft məhsulları və meyvə-tərəvəz nəql edilib. “ADY Express”-in idxal rejimində nəql etdiyi yüklərin mənsəyi isə əsasən Rusiya, Braziliya, Qazaxıstan və Ukrayna olub. Bu tip rejimə daha çox buğda, ağac məhsulları, şəkər, benzin və qara metal nəql olunub. Tranzit yükdaşımalarda “ADY Express” MMC daha çox Rusiya-Türkiyə, Rusiya-Gürcüstan, Rusiya-İran və Orta Asiya ölkələri ilə Gürcüstan və Türkiyə arasında yükdaşımalar həyata keçirib. Bu tip yükdaşımalarda daha çox azot gübrələri, benzin, neft məhsulları, metal yüklər və mineral sular nəql edilib.

SOCAR son 15 ildə Gürcüstanda 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb

Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olan “SOCAR Georgia Gas” şirkəti qonşu dövlətdə 808 min abunəçiyə xidmət göstərir. Şirkətdən bildirilib ki, 2007-ci ildən şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb, 11 min kilometr uzunluğunda qaz kəməri inşa edib.

Gürcüstanda qazlaşdırma əsasən dövlət maliyyələşməsi ilə həyata keçirilsə də, SOCAR soydaşlarımızın kompakt yaşadığı bölgələrdə qaz xətlərinin inşa olunması üçün öz vəsaitlərini sərmayə qoyur. Qeyd edək ki, şirkətdə 2 mindən çox əməkdaş çalışır, onların sırasında azərbaycanlılar da var.

Azərbaycanda pul bazası artıb

Azərbaycanda pul bazası yanvarın 1-nə 17 milyard 937,6 milyon manat təşkil edib. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 3 milyard 658,5 milyon manat çoxdur.



Mərkəzi Bankın valyuta ehtiyatları artıb



Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 75,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 56,7 milyon dollar çoxdur.

İranlı nazir: Azərbaycana qaz nəqlini artırma bilərik

İran öz ərazisindən nəql etdiyi Türkmənistan qazının həcmi artırmağa hazırdır. Bunun üçün İran müvafiq infrastruktura malikdir. Bu sözləri İranın Neft naziri Cavad Övci deyib. O bildirib ki, ötən ilin noyabrın 28-də Aşqabad-da İran, Azərbaycan və Türkmənistan arasında imzalanan müqaviləyə əsasən Türkmənistan qazı İrandan tranzit olaraq keçərək Azərbaycana çatdırılır. Müqaviləyə əsasən ildə 2 milyard kubmetr qaz İran ərazisindən Azərbaycana nəql edilir. İran nəql olunan qazın həcmi gündəlik 40 milyon kubmetrə çatdıra bilər. Nəzərə çatdıraraq ki, yaxın günlərdə Türkmən-



tan Prezidentinin İrana səfəri nəzərdə tutulub. Səfər çərçivəsində bu məsələnin də müzakirəsi gözlənilir.

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu”nu təsdiq edib. Bununla bağlı qərar Türkiyənin “Rəsmi Gazete”-ində dərc olunub. Razılaşmaya əsasən, Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.

Azərbaycandan illik olaraq idxal edilən 1,7 milyard kubmetr təbii qaz “SOCAR Turkey Enerji A.Ş” ehtiyacları üçün təmin ediləcək. Xatırladaq ki, memorandum ötən ilin dekabrın 22-də Bakıda Azərbaycan Energetika naziri Pərviz Şahbazov və Türkiyə Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.

13-19 yanvar 2022-ci il

(əvvəli 1-ci səhifədə)

Siyasi impuls olmadan iqtisadi və institusional islahatları həyata keçirmək mümkün deyil. İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyevin fikirləri xüsusi olaraq maraq doğurur: *"İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi - bunlar hamısı paralel getməlidir... İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir... İndi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da casarətlə aparırlar... İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın təmsalında biz bunu görürük".*

Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyət sayəsində mümkün olur. Burada güclü hakimiyyət dedikdə güclü dövlət mexanizmi ilə yanaşı, həm də vətəndaşların ölkə rəhbərliyinə inam və etimadı başa düşülür. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf proseslərinin dönməz karakter almasında Prezident İlham Əliyevin iradəsi və prinsipliliyi, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır. Bütün bunların nəticəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almışdır. Tarixi reallıqlar ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dayanıqlı makroiqtisadi sabitlik təmin edilməsi, iqtisadiyyatın daha sürətlə şəxəlləndirilməsinə nail olmaq üçün mühüm proqramlar qəbul olunmuşdur. Ən əsası Azərbaycan heç bir beynəlxalq donor təşkilatından asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündə olan dövlətə çevrilmişdir. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reyting cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünnün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dayışmaqla yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır. Prezident İlham Əliyev Zəfər Gününün birinci ildönümündə Şuşada hərbiçilərlə qarşısında çıxış edərkən bu barədə deyib: **"Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürük ki, buna nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt biza imkan verməzdilər ki, biz bu şərfli missiyanı yerinə yetirək. Ona görə prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməyirdi, siyasi müstəqillikdən söhbət gəda bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabər-hüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdir".**

GÜCLÜ AZƏRBAYCAN ORDUSU TARİXİ MISSİYASINI YERİNƏ YETİRDİ

Güclü ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Dayanıqlı iqtisadi inkişaf Azərbaycanı bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də geniş miqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırmışdır. Hələ 2003-cü ildə andıçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə

dənışən Prezident İlham Əliyev demişdi: *"Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzində olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".*

Azərbaycan Silahlı Qüvvələrinin inkişafına yönəlməmiş tədbirlər 2003-cü ildən sonra ardıcılıqla və uğurla davam etdirilmişdir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı

yata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Prezident İlham Əliyev 2021-ci il noyabr ayının 8-də Şuşada hərbiçilərlə görüşündə bu barədə deyib: *"Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbiçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənaəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı".*

İLHAM ƏLİYEVİN UĞURLU VƏ UZAQQÖRÜN DİPLOMATİYASI



Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi. Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olmasını yalnız yerli deyil, xarici mütxəssislər də təsdiq edirlər. Reyting agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi azad olundu. Tezliklə Ermənistanla dövlət sərhəddinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzməni gördü. Cəbrayılın, Füzulinin, Qubadlinin, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərinədə Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabıtlarımız, gizirlərimiz qazındılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq, bu qələbə sevincini xalqımıza hərbiçilərimiz yaşatdılar. Savaş meydanının son zirvəsi - alınmaz Şuşa qalasının azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanı, Zəfər xronikasınnın baş səhifəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Vətən müharibəsində dünya hərbi tarixində görünməmiş nümunə, müharibə qanunlarına ən ciddi şəkildə əməl etməklə müasir döyüş taktikası, texnoloji üstünlük nümayiş etdirmişdir. Ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərbi tarixində yeni nümunələr yaratdı. Hansı ki, bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin xüsusi diqqəti altında ha-

qarşı təxribatlarının qarşısı alındı və erməni yalanları ifşa olundu. Hücum diplomatiyasının nəticəsi kimi ermənilərin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan həqiqətləri siyasi-ictimai dairələrə sirayət etmişdi. Əlbəttə, bu amil Vətən müharibəsindəki qələbədə əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev: *"Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırma bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq, biza əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim biza irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat apar-*

mışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik". Vətən müharibəsi ərzində Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Qətər, Belaruz liderləri, BMT Baş katibi, Avropa İttifaqı Şurasının prezidenti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə telefon zəngləri edilmiş, xarici dövlət və təşkilatların rəhbərləri silahlı qarşıdurma ilə bağlı narahatlıqlarını bildirərək, bölgədəki son vəziyyətlə maraqlanmışlar. Telefon söhbətləri zamanı dövlət başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımızın həlak olduğu və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatlarını həyata keçirdiyi barədə qarşı tərəfə məlumat vermişdir. Vurğulanmışdır ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət məhz bu ölkənin siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi kimi dünya dövlətləri Vətən müharibəsi dövründə hərbi əməliyyatlara böyük həssaslıqla yanaşmışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri Azərbaycanın öz ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə apardığı mübarizəni fəal şəkildə dəstəklədi, öz çıxışlarında daim ölkəmizin yanında olduqlarını bildirdilər. Rusiya Prezidenti Vladimir Putin bəyan etdi ki, **"Ermənistan KMTM çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistanına aid deyil. Odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşıyırmı."**

Böyük Britaniya Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etdi və ölkəmizin ərazi bütövlüyünü dəstəklədi. BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilmədi. Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın haqlı mövqə tutduğunu və BMT

Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum dörd qətnamənin tələblərinin yerinə yetirilməsinin vacibliyini bəyan etdi. Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla siyasi-diplomatik əlaqə yaratmayan Pakistanın siyasi və hərbi rəhbərliyi müharibə günlərində də respublikamıza davamlı siyasi dəstəyini ifadə etdi. İsrailin "Yisrael Beiteinu" Partiyasının lideri, keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğuladı: *"Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu ərazi bütövlüyü bərpə olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafə baxımdan İsrailin rəsmi mövqeyidir".* Müharibə dövründə ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədr Riçard Hoqland bildirdi ki, Ermənistan Azərbaycanın suveren ərazisini işğal edib.

Həmçinin İtaliya Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəklədi. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbeta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz, etnik təmizləmə və soyqırımı siyasətini pisləyən, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul etdi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Djaferović və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegović Azərbaycana dəstək verdiklərini və Ermənistanı qnadıqlarını bildirdilər. Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşdiyini bəyan etdi.

30 ilə yaxın davam edən işğalçı siyasətə son qoyan Azərbaycan Ordusu ərazilərimizi azad edərək qətiyyətlə irəlilədikcə, diplomatiya cəbhəsində də gərgin informasiya müharibəsi getdi və bu proseslərin mərkəzində Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi Zəfərə aparan siyasət dayanı. Prezident İlham Əliyevin "Qarabağ Azərbaycanı" çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı. Tarix sübut edir ki, ölkə rəhbərləri müəyyən vaxtlarda xalqa müraciət edirlər. Xatırlımdadır ki, ulu öndər ötən əsrin 90-cı illərində respublikamızın konstitusion quruluşuna qarşı təhlükələr yaranarkən xalqa müraciət etmiş və xalqımızın öz liderinin ətrafında sıx birləşməsi bütün təhlükələrin qarşısını almışdı.


Vətən müharibəsi günlərində və ondan sonra Prezident İlham Əliyev 11 dəfə xalqa müraciətlə çıxış edərək cəbhə bölgəsindəki son vəziyyətlə bağlı ən son məlumatları əhalinin diqqətinə çatdırmış, eyni zamanda həm beynəlxalq ictimaiyyəti dəqiq və dürüst şəkildə məlumatlandırmış, həm də Ermənistan da daxil olmaqla, dünya ictimaiyyətinə konkret ismarışlar göndərmişdir. Azərbaycan işğaldan azad edilmiş hər bir rayonu, kəndi, qəsəbəsi barədə məlumatı Azərbaycan xalqı ilə bölüşən dövlət başçısı çıxışlarında azad edilmiş ərazilər, düşməndən əldə edilən hərbi qənimətlər barədə geniş məlumat verməklə yanaşı, bu torpaqlardakı vəziyyət, Ermənistan tərəfindən illər ərzində aparılmış qanunsuz fəaliyyət və onun nəticələri, geniş miqyaslı dağıntılar, habelə Ermənistanın müharibə cinayətləri barədə konkret məlumatları təqdim etmişdir.

Dövlət başçısının 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqına ilk müraciəti informasiya və çağırış xarakterli bir sıra məqamlarla zəngin olmaqla yanaşı, həm də ölkədə hər bir vətəndaşın nə etməli olduğunu göstərmək baxımından çox əhəmiyyətli idi. Bunu Vətənin müdafiəsinə hər kəsin qalxmasına çağırış kimi də qəbul etmək olardı. Prezident müraciətini bu fikirlərlə başa vurdu: *"Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.*

(davamı 6-cı səhifədə)

Ильхам Алиев освободил Агентство по разминированию от НДС

Внесены изменения в перечень юридических лиц публичного права, освобожденных от уплаты налога на добавленную стоимость (НДС) за выполнение работ и оказание услуг за счет средств, выделенных из



государственного бюджета. В связи с этим президент Азербайджана Ильхам Алиев подписал указ. Согласно документу, в указанный список включено Агентство АР по разминированию.

Азербайджан перевыполнил обязательства по сделке ОПЕК+



В декабре 2021 года суточная добыча нефти (включая конденсат) в Азербайджане составила 717,6 тысячи баррелей, из которых 597,1 тысячи баррелей пришлось на сырую нефть и 120,5 тысячи баррелей - на конденсат, сообщает в среду Trend со ссылкой на министерство энергетики страны. Отметим, что в соответствии с решением, принятым на 22-м заседании министров стран ОПЕК+, Азербайджан взял на себя обязательство сократить добычу нефти на 64 тысячи баррелей в декабре. Квота Азербайджана на добычу нефти в декабре составляла 654 тысячи баррелей, что на семь тысяч баррелей больше, чем в ноябре. Таким образом, Азербайджан выполнил обязательства в рамках соглашения ОПЕК+ на 109,5 процента.

Без визы – в 69 стран: азербайджанский паспорт повысил международный рейтинг



Без визы – в 69 стран: азербайджанский паспорт повысил международный рейтинг. Компания Henley&Partners опубликовала данные Индекса паспортов мира на 2022 год. При его составлении учитывались данные о числе государств, предоставляющих владельцу паспорта той или иной страны право не оформлять предварительно визу для въезда.

Первое место рейтинга разделили Сингапур и Япония – обладатели гражданства этих стран могут въезжать без виз или оформлять необходимые документы по прибытии в 192 государства. На втором месте также две страны – Германия и Южная Корея (по 190), на третьем – сразу четыре государства (Испания, Италия, Люксембург и Финляндия – по 189 безвизовых стран). В пятерку также вошли Австрия (188) и Португалия (187). Азербайджан в обновленном рейтинге виз и паспортов Henley&Partners Visa Restrictions Index занял 74-е место, и имеет безвизовый режим с 69 странами мира. В прошлом году Азербайджан занимал 80-е место. Таким образом, Азербайджан улучшил свои показатели, продвинувшись на 6 позиций в рейтинге.

Обнародовано число отелей, получивших звездную категорию

Количество отелей в Азербайджане, получивших звездную категорию, достигло 21. Об этом сообщили в Ассоциации отелей Азербайджана в ответ на запрос Trend. По ее данным, в Азербайджане продолжается процесс присвоения рейтинга отелям в виде количества звезд. В настоящее время 14 отелей в Азербайджане имеют пять "звезд", шесть отелей - четыре и один отель - три "звезды", сказали в ассоциации. Отметим, что согласно внесенному в закон "О туризме" изменению, в случае работы отелей без установления звездной категории они будут оштрафованы. Таким образом, каждый отель, действующий на территории Азербайджана, должен получить звездную категорию в течение шести месяцев с начала работы. SOCAR обеспечила газоснабжение более 700 населенных пунктов Грузии

SOCAR Georgia Gas ("дочка" Государственной нефтяной компании Азербайджана) обеспечила газоснабжение более 700 населенных пунктов в Грузии и построила с 2007 года в этой стране 11 тысяч километров газопроводов. Об этом сообщает Trend со ссылкой на публикацию SOCAR в Twitter. SOCAR Georgia Gas обслуживает в Грузии 808 тысяч абонентов, говорится в публикации. Хотя газификация в Грузии осуществляется в основном за счет государственного финансирования, SOCAR вкладывает собственные средства в строительство газопроводов в регионах компактного проживания азербайджанцев в этой стране, отмечается в публикации. В SOCAR Georgia Gas работают более двух тысяч сотрудников, среди которых есть и азербайджанцы, говорится в публикации.

Зангезурский коридор еще больше укрепит позиции Турции и Азербайджана на мировой арене

Зангезурский коридор еще больше укрепит позиции Турции и Азербайджана на мировой арене. Об этом сказал Trend научный сотрудник Центра глобального управления Шанхайского университета Селимхан Ениаджун. По его словам, после обретения Азербайджаном независимости его сотрудничество с Турцией во многих областях прошло путь развития и в полной мере проявилось во время второй Карабахской войны. "Весь мир увидел, что две страны добились серьезных успехов. Поэтому итоги второй Карабахской войны, такие, в частности, как Зангезурский коридор и другие, играют очень важную роль в шагах, которые предстоит предпринять в будущем. Зангезурский коридор является важным



стратегическим фактором для связки Турции с Азербайджаном через Нахчыван", - сказал Ениаджун. По словам эксперта, с открытием Зангезурского коридора может быть создан крупнейший в мире торговый коридор, который начнется в Китае, пройдет через Каспийский регион в Турцию, а оттуда - в Восточное Средиземноморье и

Северную Европу. "Это выведет сотрудничество Турции и Азербайджана на совершенно иной этап в экономическом и стратегическом плане, на тот уровень, который еще больше укрепит позиции двух стран на мировой арене. Именно по этой причине Армения в настоящее время противится открытию этого коридора", - сказал Ениаджун.

Азербайджанская банкнота признана лучшей

Банкнота номиналом в 50 манатов, выпущенная Центробанком Азербайджана в оборот с начала 2021 года, включена в число финалистов международного конкурса «Самый совершенный новый денежный знак 2022 года», проводимого Международной ассоциацией коллекционеров бумажных денежных знаков (International Bank Note Society, IBNS). «На конкурсе представлены банкноты различных стран, в том числе Великобритании, Австралии, Мексики, Индонезии, Казахстана, Сингапура, Филиппин и т.д. Банкноты были выпущены в оборот центробанками этих стран в 2021 году», - говорится в сообщении Центробанка Азербайджана.



ЦБА отмечает, что в ноябре 2021 года новая банкнота номиналом 50 манатов стала победителем в номинации «Банкнота с самой надежной системой защиты» на международной конференции, организованной Международной ассоциацией производителей голограмм (IHMA) в Великобритании.

Мировой экономике обещают мрачное будущее

Эксперты Всемирного банка пообещали мировой экономике мрачное будущее, поскольку последствия пандемии COVID-19 продолжают отрицательно сказываться на восстановлении, особенно в бедных странах. Об этом пишет BBC. Согласно оценкам аналитиков, в 2022 году глобальный рост ВВП замедлится до 4,1 процента, в 2023-м – до 3,2 процента. Такую тенденцию объясняют угрозы масштабного распространения

коронавируса, растущей инфляцией и свертыванием государственных программ поддержки. Движущей силой глобального спада является Китай, где темпы роста, как ожидается, снизятся с 8 до 5,1 процента, и США, где прогнозируется рост на 3,7 процента в этом году по сравнению с 5,6 процента в 2021 году. В еврозоне рост замедлится с 5,2 до 4,2 процента, прогнозирует Всемирный банк.

10 серьезных рисков, которые ожидают мир в ближайшие 10 лет

Опубликован Глобальный отчет о рисках 2022 (Global Risks Report 2022) Всемирного экономического форума. ABC.az пишет, отчет подготовлен в результате глобального опроса правительств, неправительственных организаций и инвесторов. Провал мер по изменению климата и возникновение чрезвычайных погодных условий являются основными проблемами на ближайшие 5-10 лет. Десять рисков, которые ждут мир в

ближайшие 10 лет: неспособность принять меры в связи с климатом; экстремальные погодные условия; потеря биоразнообразия; износ общественного (социального) объединения; кризисы против получения необходимых условий для жизни; инфекционные заболевания; вред, наносимый людьми окружающей среде; кризисы природных ресурсов; долговые кризисы; геэкономические проблемы.

13-19 yanvar 2022-ci il

Bu günlərdə Azərbaycanın görkəmli geofizik alimi, akademik Pərviz Məmmədovun 85 yaşı tamam olur.

Yer elmləri sahəsində görkəmli alim, təcrübəli pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının geofiziki, "Kəşfiyyat üsulları" kafedrasının müdiri Pərviz Ziya oğlu Məmmədov 1937-ci ilin yanvar ayının 12-də Bakı şəhərində anadan olmuşdur.

O, 1954-cü ildə Bakı şəhəri 31 sayılı orta məktəbi gümüş medal ilə bitirmiş və Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. İnstitutu 1959-cu ildə mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1968-ci illərdə ÜET Geofizika İnstitutunun Azərbaycan filialında geofiziki partiyalarda və seysmik kəşfiyyat laboratoriyasında mühəndis və elmi işçi vəzifələrində işləmişdir. 1961-1965-ci illərdə AzSİ-nin qiyabı aspirantı olmuşdur. Elmi fəaliyyətinin ilk illərində seysmik dalğa sahələrinin nazik laylı kəşilşlərdə modelləşməsi, dalğaların dinamik xassələrinin öyrənilməsi, mütəmadi davamlı seysmik horizontrların izlənmə metodikasının işlənməsi ilə məşğul olmuşdur. Bu metodikanın tətbiqi nəticəsində Azərbaycanda ilk dəfə bir neçə seysmik horizon izlənmiş və məhsuldar qatın pazlaşma zonası dəqiqləşmişdir. Pərviz Məmmədov bu tədqiqatların nəticələri əsasında namizədlik dissertasiyası müdafiə etmişdir.

Pərviz Məmmədov 1968-ci ildən ADNA-da "Geofizika" kafedrasında dosent, professor, kafedra müdiri (1991-ci ildən), elmi işlər üzrə prorektor (1992-1993) və rektor (1993-1997) vəzifələrində çalışmışdır. 1972-76-cı illərdə P.Məmmədov Əlcəzair Neft İnstitutunda professor və geofizika sektorunun müdiri vəzifəsində çalışmış, tədris-metodik şüurun sədri olmuşdur.

P.Məmmədov beynəlxalq aləmə

də tanınmış geofizik alimdir. O, geofizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektivliyini tədqiq etmiş, keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki interpretasiyada səmərəsini əsaslandıraraq ilk tədqiqatçılardandır. 1980-1990-cı illərdə neftli-qazlı çöküntüləri aşkarlamaq imkanı verən «Seysmostratigrafiya» üsulunun inkişafında və Cənubi Xəzər dibinin və çöküntü qatının öyrənilməsində onun elmi nailiyyətləri istər keçmiş SSRİ məkanında, istərsə də ABŞ və Avropa geofizikləri tərəfindən yüksək qiymətləndirilmişdir. O, Cənubi Xəzər

Görkəmli alim, təcrübəli pedaqoq və gözəl insan

meqaçökəkliyinin iyerarxiyasını öyrənmiş, dənizdə bir neçə qeyri-antiklinal tipli neft-qaz yatağı aşkarlamış və istehsalata tövsiyə etmiş, bir sıra xarici şirkətlərin sifarişilə elmi tədqiqatlar aparmışdır. Beynəlxalq elmi layihələr üzrə (INTAS, CRDF, MEBE-Orta Şərq hövzələrinin evolyusiyası və DARIUS) elmi tədqiqatların rəhbəri və icraçısı olmuşdur.

P.Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, elmi-təşkilati və ictimai işlərlə də fəal məşğul olur, 4 elmi jurnalın redaksiya heyətlərinin üzvüdür. Amerika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF), ARDNŞ-nin Elm Fondunun eksperti, AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın Geologiya və Geofizika İnstitutu nəzdindəki dissertasiya şurasının sədr müavini, ADNA-da Magistr İxtisaslaşmış Şurasının sədridir.

P.Məmmədov Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG) və Avropa Geoeimləri Mühəndisləri Assosiasiyasının (EAGE) üzvü, eləcə də Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müxbir üz-



vüdür.

Professor P.Məmmədov neft-qaz yataqlarının axtarışında səmərəli seysmik stratigrafiya üsulunu Azərbaycanda ilk dəfə tətbiq etmiş alimdir. 1981-ci ildən CXMC struktur xüsusiyyətlərinin bu üsul ilə öyrənilməsi ilə məşğul olur. SSRİ EA-nın Yer Fizikası, Geologiya və Okeanologiya İnstitutlarının və ÜET Geofizika İnstitutunun alimləri ilə birlikdə bu üsulun inkişafı və tətbiqi üçün çox iş görmüş, elmi konfrans və seminarların təşkilində fəal iştirak etmişdir. 1985-91-ci illərdə SSRİ EA nəzdində seysmostratigrafiya komissiyasının üzvü olmuş və "Sediment" layihəsində iştirak etmişdir. Tanınmış jurnallarda və toplularda P.Məmmədovun sedimentasiya modellərinə, çöküntü komplekslərinin seysmostratigrafik ierarxiyasına, uyğunsuzluq səthlərinin izlənmə metodikasına, dalğa yaradan obyektlərin fiziki və geoloji təbiətinin tətbiqinə, CXMC-nin regional seysmostratigrafiyasına, neftli-qazlı məhsuldar qatın öyrənilməsinə, qeyri-antiklinal tipli tələlərin aşkarlanmasına həsr olunmuş məqalələri ölkənin elmi ictimaiyyəti və xarici neft şirkət-

lərinin mütəxəssisləri arasında ona hörmət qazandırmışdır. Bu tədqiqatların nəticələri onun doktorluq dissertasiyasının əsası təşkil etmişdir (1991-ci il). Yüksək elmi nailiyyətlərinə görə 1994-cü ildə P.Məmmədov Kembric Biografiya Mərkəzi (Böyük Britaniya) tərəfindən "Men of achievement" (uğurlu adam) fəxri adına layiq görülmüşdür. 1996-cı ildə Beynəlxalq Mühəndislər Akademiyasının, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Professor P.Məmmədov Azərbaycan elmini dəfələrlə beynəlxalq aləmdə təmsil etmiş və

ABŞ, İngiltərə, Almaniya, Avstriya, İsveçrə, Norveç və s. ölkələrdə keçirilən beynəlxalq geoloji, geofiziki və neft konqreslərində və simpoziumlarında məruzələrlə iştirak etmişdir, fəxri fərman və mükafatlara layiq görülmüşdür. P.Məmmədov 240-dan artıq elmi əsərin (məqalə, monoqrafiya, atlas və s.), geofizika ixtisası üzrə bir çox dərslik, dərs vəsaiti, tədris-metodiki işlərin müəllifidir. İndiyədək 10 elmlər namizədi (onlardan 5-i əcnəbi), 20 magistr hazırlamış, 3 elmlər doktorunun məsləhətçisi olmuş, yüzlərlə mühəndis-geofizik və bakalavr yetişdirmişdir ki, onlar dünyanın bir çox ölkələrində çalışırlar. Onun əsərlərinə yerli və xarici jurnallarda çoxlu sayda istinad olunur. Pərviz müəllim missiyasını şəərəflə, məsuliyyətlə daşımışdır. Səmərəli və qüsursuz elmi-pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin və Milli Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif olunmuşdur. Professor Pərviz Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai işlərlə də çox fəal məşğul olur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti

(1994-2003), keçmiş SSRİ Elmlər Akademiyası yanında "Seysmostratigrafiya" komissiyasının üzvü (1984-1991), "Neft və qaz" (Ali məktəblərin xəbərləri) jurnalının redaktoru (1993-1997), "AMEA Xəbərləri (Yer Elmləri)", "Azərbaycan Neft Təsərrüfatı" və "Geofizika yenilikləri" jurnalının redaksiya heyətinin üzvü, Milli Geofizika Cəmiyyətinin vitse-prezidenti (1994-2002), Amerika Elmin İnkişafı Fondunun (CRDF) eksperti, Azərbaycan Milli Ensiklopediyasının resenzi, AMEA "Yer Elmləri" bölməsi nəzdində elmi tədqiqatların Koordinasiya Şurasının

Son illərdə P.Məmmədov Cənubi Xəzərin dərinlik quruluşu, geodinamikası və inkişaf mərhələlərini öyrənməklə məşğuldur. O, karbohidrogenlərin yaranması, miqrasiyası və akkumulyasiyası problemlərinin kristallik bünövrənin tipi və yaşı, geodinamikası ilə əlaqələrini aydınlaşdırmağa çalışır. Seysmik kəşilşlərdə strukturların və geoloji cisimlərin genezisi, qeyri-antiklinal strukturların təsnifatı və s. aktual məsələlərin tədqiqi ilə məşğuldur. Bu tədqiqatların nəticələri onun son illərdə çap etdirdiyi məqalələrdə və beynəlxalq konfranslarda (Helsinki, Leypsiq, Vyana, London, Paris, Madrid, Hyuston) etdiyi məruzələrdə öz əksini tapmışdır.

P.Məmmədovun səmərəli elmi-pedaqoji fəaliyyətinə görə adı 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə geofizika elminin inkişafında nailiyyətlərinə görə "Rusiyanın görkəmli geofizikləri" ensiklopediyasına salınmışdır. O, ilk azərbaycanlı alim olaraq 2010-cu ildə "Görkəmli geofizik S.Q.Komarov" adına medal ilə təltif olunmuşdur. 2016-cı ildə Azərbaycan ərazisində Yer qabığının geoloji dərinlik quruluşunun geofiziki üsullarla öyrənilməsi istiqamətində əldə etdiyi fundamental nəticələrə və uzunmüddətli pedaqoji fəaliyyətinə görə AMEA-nın akademik Musa Əliyev adına mükafatına layiq görülmüşdür.

2014-cü ildən AMEA-nın həqiqi üzvü-akademik, 2016-cı ildən Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.

Professor Pərviz Məmmədov mənəvi keyfiyyətləri, fəal vətəndaş mövqeyi, prinsipiallığı ilə fərqlənən sadə insan, müdrik el ağsaqqalıdır. Uzunmüddətli qüsursuz elmi-pedaqoji fəaliyyəti və zəngin dünyagörüşü ilə ölkənin elmi ictimaiyyəti arasında böyük hörmət qazanmışdır. Görkəmli alimi 85 illik yubileyi münasibətlə ürəkdən təbrik edir, uzun ömür və möhkəm cansağlığı arzu edirik.

"İQTİSADİYYAT" qəzeti

Orta və iri sahibkarlıq subyektlərinin gəlir və xərclərinin uçotu hesablama metodu ilə aparılacaq

Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyektləri istisna olmaqla, orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin və xərclərin uçotu 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektləri tərəfindən isə 2023-cü il yanvarın 1-dən yalnız hesablama metodu ilə aparılacaq.

Orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditör borcları barədə forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənən məlumatı müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək vergi orqanına təqdim etməlidirlər.

Həmçinin qeyd olunub ki, vergi uçotu ilə mühasibat uçotu arasında fərqliliklərin aradan qaldırılması məqsədilə, mikro sahibkarlıq subyektləri istisna olmaqla, digər sahibkarlıq subyektləri tərəfindən gəlirlərinin və xərclərinin uçotu hesablama metodu ilə aparılacaq.



Azərbaycanda pul kütləsi artır, inflyasiya üçün "qapılar açılır"

Azərbaycanda pul bazasında kəskin artım olmaqla tarixi maksimuma yüksəlib. Bu barədə Banker.az-a Mərkəzi Bankdan məlumat daxil olub.

31 dekabr 2021-ci il tarixinə Azərbaycanda pul bazasının həcmi 17 milyard 937.6 milyon manat təşkil edib.

Bu da son bir ayda 3 milyard 658.5 milyon manat, yaxud

26% artım deməkdir.

Qeyd edək ki, pul bazasına görə ölkədə ən yüksək rəqəm 2021-ci ilin oktyabrında 14 milyard 621.2 milyon manat təşkil etmişdir.

Bu ay Azərbaycana gətiriləcək vaksin sayı açıqlanıb

Yanvar ayında Azərbaycana gətiriləcək "CoronaVac" vaksininin sayı açıqlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 2022-ci



ilin yanvar ayında təsdiq olunmuş müqaviləyə əsasən, 1 200 000 doza "CoronaVac" vaksininin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Azərbaycanda quşları və elektrik xətlərini qorumaq üçün xüsusi qurğular quraşdırılır



Azərbaycanda quşların hava elektrik verilişi xətlərinə toxunması nəticəsində yaralanması və məhv olmasının qarşısını almaq, eləcə də həmin xətləri qorumaq məqsədilə elektrik dayaqlarına xüsusi qurğular quraşdırılır.

"Azərenerji" ASC-dən bildirilib ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ASC tərəfindən həyata keçirilən layihə çərçivəsində ilkin olaraq quşların ən çox tələf olduğu müşahidə edilən Goranboy, Yevlax, Bardə, Ağcabədi, Salıyan, Masallı və Ucar rayonlarının ərazisindən keçən hava xətlərində polimer materialdan hazırlanmış xüsusi konus tipli qurğular quraşdırılacaq.

Növbəti mərhələdə bu cür qurğuların ölkənin digər rayonlarında da quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, təbii arealın itirilməsi, qanunsuz ovlanma və zəhərlənmə ilə yanaşı, elektrik

xətləri ilə təmas quşların məhv olmasının əsas səbəblərindən biridir. Quşlar uçarkən və ya təhlükəli dirəklərə enərkən çox vaxt naqillərə toxunur və bəzən elektrik cərəyanı onları vurur. Azərbaycanda quşların elektrik cərəyanı ilə vurulması və bununla bağlı xətlərdə qəza açılmaları halları əsasən ağaclar olmayan ərazilərdə quşların mövsümi miqrasiyası zamanı 110-330 kV-luq elektrik verilişi xətlərində müşahidə olunur. Təəssüf ki, elektrik cərəyanı vurmaları halları çox vaxt məhz iri quşlar, o cümlədən Azərbaycanın "Qırmızı kitabı"na daxil olan yırtıcı quşlar arasında baş verir.

Layihə çərçivəsində quraşdırılan qurğuların uzaq məsafədən diqqət çəkən parlaq rəngi və quşlara dirəklərdə yuva salmağa imkan verməyən forması həm quşların özünü, həm də elektrik xətlərini bu cür qarşılıqlı mənfi təsirdən qorumağa imkan verir.

(əvvəl 3-cü səhifədə)

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!''.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev efir vasitəsilə doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: *“Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.*

Prezident çıxışında uzun illər davam edən işğala son qoyan bu bəyanata böyük fəxarət və sevinc hissi ilə imza atdığı vurğuladı. Qeyd etdi ki, üçtərəfli bəyanat işğal altında qalan Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən bizə qaytarılmasına imkan verəcək: *“Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdıraq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənəm dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilirik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycana xalqına! Yaşasın Azərbaycan!”.*

Prezident növbəti günlər də xalqa müraciət edərək zəfər müjdələrini verdi. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonlarının işğaldan azad olunması münasibətilə xalqa göndərilmiş verərək təbrik etdi. Bildirdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qayıtdırıq. Beləliklə, sentyabrın 27-dən dekabrın 1-nə qədər Ali Baş Komandan 11 zəfər müjdəli müraciəti ilə xalqı sevindirdi. Bu müraciətlərin hər biri müharibənin və xalqımızın mücadiləsinin salnaməsini yaradan tarixi mənbələrdir. Bu müraciətlər xalqımızın siyasi-millî birliyi üçün yeni əsaslar yaratdı. Təsədüfi deyil ki, Prezidentin xalqa hər müraciəti bitir-bitməz paytaxt əhli küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Paytaxt əhli meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları, şüarlar tutaraq sevinilər, məhni oxudular, raqs etdilər, şeir dedilər. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimiz qarşısında borcunu yerinə yetirdi. Hərbi əməliyyatların ilk günlərindən başlayaraq müharibənin sonunadək dövlət başçısı dünyanın aparıcı media agentliklərinin nümayəndələri ilə görüşmüş, onlara müsahibələr vermişdir. Yuxarıda qeyd edildiyi kimi, bu müddət ərzində Prezident İlham Əliyev Türkiyə, Rusiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İngiltərə, Qətər, Yaponiyadan və digər ölkələrdən olan, dünyca məşhur 30-a yaxın media agentliklərinə müsahibələr verərək, ən yüksək səviyyədə və etibarlı məlumat mənbəyi olmaqla Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Prezident İlham Əliyev böyük Zəfərin əldə edilməsi ilə bağlı xalqımıza ünvanladığı müraciətlərin birində bunu çox aydın şəkildə ifadə etmişdir: *“Mən xalqın dəstəyini hiss edirəm, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!”*

Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Təsədufi deyil ki, Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi də xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə daha da həmrəy etdi. İlham Əliyevin əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlıyı öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu tolerant məkan, multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Ölkəmizdə müxtəlif millətlər və dinlər arasında qarşılıqlı etimad mühiti mövcuddur. Milli və dini münasibətlərin inkişafı sahəsində Prezident İlham Əliyevin apardığı

siyasət etnik və dini mənsubiyyət, mədəni dəyərlər və adət-ənənələrdən asılı olmayaraq, ölkə vətəndaşları tərəfindən dəstəklənir. Müharibə günlərində də milli mənsubiyyətdən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. *“Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”*, - deyə İlham Əliyev bildirib. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu savaşa xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Həç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil.



ÜÇTƏRƏFLİ BƏYANAT İLHAM ƏLİYEVİN PARLAQ DİPLOMATİK QƏLƏBƏSİDİR

10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, 27 sentyabr tarixində başlamış Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə yekunlaşdı. Üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən, ilk növbədə Azərbaycanın qələbəsini, Ermənistanın isə məğlubiyyətini təsdiqləyən siyasi-hüquqi sənəddir. Bəyanatda münaqişənin həllinə nöqtə qoyularaq, hərbi əməliyyatların dayandırılması, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması, məcburi köçkünlərin evlərinə geri qayıtması, hərbi əsir və girovların, habelə cəsədlərin mübadiləsi, habelə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar əks olunmuşdur. Birgə bəyanatda Prezident İlham Əliyevin hərbi əməliyyatların başladığı ilk gündən etibarən söylədiyi, konkret vaxt çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması ilə bağlı öhdəlik öz əksini tapdı. Bəyanata əsasən Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın bölgələrindən işğalçı qüvvələrinin çıxarması məcbur olmuşdur. Azərbaycan insan itkilərinin qarşısını alaraq, əlavə qan tökmədən diplomatik qələbə ilə sözügedən ərazilərini geri almışdır.

Bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilmiş və bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunmuşdur. Atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında 11 noyabr 2020-ci il tarixində müvafiq memorandum imzalanmış və 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Bu isə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakını təmin etmişdir.

Üçtərəfli bəyanat Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan və öz doğma evlərində yaşamaq hüququ

kobud şəkildə pozulan bir milyona yaxın məcburi köçkünün fundamental hüquqlarının bərpasını təmin etmişdir. Bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında məcburi köçkünlər və qaçqınların Qarabağa geri qayıtması məsələsi də öz əksini tapmışdır. Sənədin digər önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım, eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir. Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəə əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir.

Bəyanatda diqqət çəkən ən önəmli məsələlərdən biri də odur ki, burada Qarabağın statusu ilə bağlı heç bir müddəə öz əksini tapmamışdır. Məlum olduğu kimi, uzun illər ərzində Azərbaycan

Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qüdrətli Azərbaycan Ordusunun 3 mindən çox hərbcisi addımlayırdı. Yürüş iştirakçıları əllərində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbcilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki şəxslərin foto-larından ibarət plakatlar var idi.

Bu yürüş xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevginin, şəhidlərimizə ehtiramın əbədiliyinin növbəti təzahürü idi.

Neftçilər prospektindən başlayan yürüş Prezident İlham Əliyev tərəfindən həmin gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyində davam etdi.

Bu yürüşün rəmzi mənası var idi. Bu, Vətən uğrunda canından keçən şəhidlərimizin təntənəli keçidi idi. Bütün Azərbaycan bu yürüşü ayaqda izlədi. Çünki onlar Vətən üçün canlarından keçib həərəsi bir qəhrəman olan igidlərdir. Bu qəhrəmanlar hər zaman başımızın tacı kimi qəlbimizdə yaşayacaqlar.

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş gənclərimiz olmuşdur. Onlar bu illərdə vətənpərvərlik ruhunda böyümüşlər, təbiiyə olunmuşlar. Məhz bu amil həmdə Azərbaycanı milli həmrəyliyin əsas elementlərindən biri kimi çıxış etmişdir. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə həm də Azərbaycan dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər 2021-ci il yanvarın 6-da cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çox aydın şəkildə ifadə edilmişdir. Əlbəttə, torpaqlarımızın azad olunması həm ölkəmizin, həm də bölgənin qarşısında yeni perspektivlər açmışdır. Postmünaqişə dövründə sülhün təmin olunması və saxlanması, bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və layəqətli şəkildə qayıtması hazırda Azərbaycan dövlətinin qarşısında duran prioritetlərdir. İşğaldan azad olunmuş ərazilərə 2020-ci ilin hələ oktyabr ayından - döyüşlərin getdiyi günlərdən başlayan bərpa və yenidənqurma işlərinin miqyası olduqca əhatəli və möhtəşəmdir. Görünən odur ki, Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa ediləcək və məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

Prezident İlham Əliyev imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərman ilə Azərbaycanın Zəfər salnaməsinin növbəti şanlı səhifəsini yazdı. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi sahəsində aparılan genişmiqyaslı işlərin vahid proqram əsasında həyata keçirilməsinin məqsədmüvafiqliyindən irəli gələn, regionun sürətlə inkişafına, iqtisadi vəziyyətinin tarazlaşdırılmasına xidmət edən yeni bölgü bugünkü reallıqları əks etdirməklə böyük tarixi əhəmiyyət daşıyır.

13-19 yanvar 2022-ci il

Ermənistanla sərhəddə, eyni coğrafi məkanda yerləşmiş, tarixən ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını birləşdirən Şərqi Zəngəzur, Qarabağın dağlıq və aran ərazilərindəki Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonlarını və Xankəndi şəhərini, həmçinin bu bölgəyə aid Ağcabədi və Bərdə rayonlarını birləşdirən Qarabağ iqtisadi rayonlarının yaradılması yeni coğrafi, siyasi, iqtisadi reallıqların inikası kimi Azərbaycan dövlətinin siyasi iradəsinə ifadə edir və regionun vahid formatda inkişafını şərtləndirir. Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən irimiqyaslı proqramların mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə icrasına, bölgənin çevik idarəetmə, yeni məskunlaşma və şəhərsalma strategiyasına uyğun inkişafına xidmət edir. Bu bölgü, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun inkişaf strategiyasını digər iqtisadi rayonlar ilə tarazlaşdırılmış və qarşılıqlı şəkildə uzlaşdırılmış müstəviyə gətirir.

BU ZƏFƏR XALQIMIZIN LƏYAQƏT RƏMZİDİR, MİLLİ KİMLİYİMİZİN TƏNTƏNƏSİDİR

Ulu Öndər Heydər Əliyev vaxtilə məcburi köçkünlərlə görüşlərinin birində bu barədə özünəməxsus uzaqgörənliklə deyirdi: *“Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanmı ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Həç vaxt biz Laçınısı yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti suyu. Biz onlarsız yaşaya bilmərik”.*

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın və Ulu Öndərin müqəddəs arzusunu qətiyyətlə, ardıcılıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətlə inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində gerçəkləşdirdi, möhtəşəm Zəfərin, misilsiz Qələbənin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına, Vətən tarixinə yazdırdı. İndi biz Şuşaya, Ağdam, Laçına, Kəlbəcəre, Füzuliyə, Cəbrayıla, Zəngilana və Qubadlıya da gedə bilərik. Vətən müharibəsindəki zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi müdrikliyinin və milli yüksəliş siyasətinin məntiqi nəticəsidir. Bu qələbə xalqımızın layəqət rəmzidir, milli kimliyimizin təntənəsidir. Bütün dünya xalqımızın böyüklüyünün, öz milli haqqı uğrunda mübarizə aparmaq əzminin şahidi oldu və dövlət, xalq olaraq indi daha qürurluyuq.

2021-ci il noyabrın 8-də birinci ildönümünü qeyd etdiyimiz Zəfər Günü isə Azərbaycanı bir daha dünyada tanıtdı. Zəfər günü isə göstərdi ki, xalqımız bu tarixi günü sanki çoxdan gözləyirmiş. Zəfər Günü göstərdi ki, Azərbaycan vətəndaşları illərdən bəri həsrətində olduqları müqəddəs bir arzuya qovuşublar. Xalqımızı məğrurluğundan təntənəsinə dünyaya bəyan edən Zəfər Günü milli layəqətimizin rəmzi, milli kimliyimizin təcəssümü kimi hər zaman tariximizə işıq salacaq.

44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycanın son 200 illik tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla, dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıtdı. Azərbaycan xalqının işğal olunmuş torpaqlarından azad edilməsi uğrunda müharibəsi 44 gün davam etdi. Erməniperəst dövlətlərin və bəzi bəynəlxalq təşkilatların Azərbaycanı göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun qətiyyəti, cəsarəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı bu müharibə günlərində Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumru kimi birləşərək, tariximizdə görünməmiş bir qələbə əldə etdi. Ona görə bu müharibə, sözün həqiqi mənasında, Vətən müharibəsinə çevrildi, xalqımızı daha sıx birləşdirdi, Vətənimizin milli və mədəni dəyərlərini müdafiə etmək əzmimizi və iradəmizi nümayiş etdirdi. Aradan aylar, illər, onilliklər, qərinələr keçəcək, lakin bu Qələbə həmişə xalqımızın yoluna işıq salacaq, keçmişimizin qürur mənbəyi kimi gələcəyimizi qurmağa kömək edəcək.

**Akademik
ZİYAD SƏMƏDZADƏ**

13-19 yanvar 2022-ci il

BÜTÜN HƏDƏFLƏRƏ ÇATACAĞIQ

Dünyanı cənginə alan global pandemiya bu gün də davam etməkdədir. Onun yaratdığı fəsadlar insan həyatının bütün sahələrinə öz mənfi təsirini göstərmişdir. Bir sözlə, bu bəladan ziyan çəkməyən ölkə yoxdur. İqtisadi geriləmə, işsizlik, inflyasiya, mənəvi-psixoloji gərginlik bəşəriyyətin normal ahəngini pozub. Bunun nə vaxt sovuşacağı məlum deyil. Odur ki, hər bir dövlət bu bəladan çıxmaq yollarını arayıb, bu xüsusda öz milli strategiyasını müəyyən edir. Dünya birliyinin ayrılmaz üzvü kimi Azərbaycan da sistemli və ardıcıl olaraq vəziyyətdən çıxmaq üçün zəruri tədbirlər görür. Bu zəncirdə sosial məsələlərin həlli ön sırada dayanır. Özü də Azərbaycan belə bir durumla ölkə çox ağır dönmədə olarkən üzlaşıb. 44 günlük müharibə, onun yaratmış olduğu ağır-acılar, işğaldan azad edilmiş ərazilərimizin dağıdılıb yerlə-yeksan edilməsi bu çətinliyi şərtləndirən əsas amillərdir.

Bütün bu çətinliklərinə rəğmən, ölkədə iqtisadi artım qorunub saxlanılmış, heç bir sosial-iqtisadi layihənin icrasında sancıma, yaxud dayanma halları baş verməmişdir. Xüsusilə, ölkədə Vətən müharibəsi iştirakçıları yüksək qayğı və diqqət ilə əhatə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli sərəncamı bu işlərin sistemli şəkildə aparılmasında xüsusi rol oynamışdır. Sənədə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər yeni ildən “Müharibə veteranı” adı alır və onlara “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilir. Bu status Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında veriləcək və həmin şəxslər barəsində məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil ediləcək. Həmçinin, onlara 2022-ci ildən proaktiv qaydada prezidentin aylıq təqaüdü (80



manat) təyin ediləcək. Digər müsbət addım hərbiçilərin sığortə ödənişlərinin vaxtında və dayanıqlı şəkildə ödənilməsi ilə bağlıdır. Belə ki, vətəndaş məmnunluğuna nail olmaq üçün bu sahədə idarəçiliyin elektron infrastrukturu qurulacaq. Sığorta sisteminin səmərəli idarə olunması nəticəsində əldə olunan vəsaitlər şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə sərf olunacaq. Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin yeni Sosial Müdafiə Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında məqsəd əhaliyə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılmasından ibarətdir. Mərkəz Sosial Xidmətlər Agentliyinin 8 sayılı filialının yerləşdiyi Abşeron rayonu üzrə fəaliyyət göstərəcək və ilk mərhələdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya xid-

məti həyata keçiriləcək. Burada, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq problemli uşaqların valideynləri üçün sosial-psixoloji yardım təşkil ediləcək. Mərkəzdə uşaqların inkişaf səviyyəsi qiymətləndiriləcək, onlar sosial reabilitasiya proqramına uyğun olaraq fərdi və ya qrup terapiyalarına cəlb ediləcəklər. Uşaqlarla yanaşı, onların valideynləri də diqqət mərkəzində olacaq. Belə ki, psixoloq tərəfindən sosial-psixoloji vəziyyəti qiymətləndirilmiş valideynlər həm fərdi, həm də qrup terapiyalarına cəlb olunacaq, valideyn bacarıqlarının artırılması üçün təlimlər keçiriləcəkdir. Hazırda mərkəzin xidmətinə 38 nəfər sağlamlıq imkanları məhdud uşaq cəlb edilib və gündəlik proqramlara uyğun olaraq fərdi və qrup məşğələləri keçirilir. Mərkəzdə sosial işçi, psixoloq, pedaqoq, loqqepd və aktiv terapiya üzrə mütəxəssis komanda fəaliyyət göstərir. ƏƏSMN hazırda 44 günlük Vətən müharibəsinə qədər olan dövrdə hərbi əməliyyatlarda,

habelə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi müəyyən olunmuş 62 nəfər şəxsin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlayıb. Onlar nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortope-dik İstehsalat və Reabilitasiya Mərkəzində həmin protezlərlə təmin edirlər. Təqdim olunan “Genium” tipli, yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst hərəkətə, maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir. Nazirlik tərəfindən, eyni zamanda Vətən müharibəsi iştirakçılarının son nəsil protezlə təminatı prosesi davam edir. Artıq 185 nəfər Vətən müharibəsi iştirakçısı 193 ədəd yüksək texnologiyalı protezlə təmin olunub. Sosial islahatlar proqramının yeni istiqamətlərindən biri kimi onu da qeyd etmək lazımdır ki, ƏƏSMN-in mərkəz-

ləşdirilmiş elektron informasiya sisteminə 2021-ci ilin iyunun1-dək “Dövlət icbari şəxsi sığorta” yeni altsistemi yaradılacaq. Altsistem dövlət icbari şəxsi sığorta sahəsində idarəçilik və xidmətlərin elektron infrastrukturunun formalaşmasında önəmli rol oynayacaq. Nazirliklərin, dövlət xidmətlərinin, agentlik və komitələrin altsistemə çıxışı təmin olunacaq. Həmin qurumlar tərəfindən dövlət icbari şəxsi sığorta ilə bağlı ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan məlumatlar altsistemə daxil ediləcək. Nazirlik altsistemə daxil edilən məlumatların qanunla qorunmasını təmin edəcək.

Vətəndaşlara göstərilən xidmətlərdən danışarkən onu da qeyd etmək yerinə düşərdi ki, Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzində ötən dövr ərzində 6300 şəhid ailəsi və müharibə iştirakçılarına xidmət göstərilib. Ötən il avqustun 23-dən Bakıdakı DOST mərkəzində, noyabrın əvvəllərində Abşerondakı DOST mərkəzində, dekabrın 19-dan isə 19 rayon və şəhəri əhatə etməklə regional əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. Bu mərkəzlərdə şəhid ailələrinə, müharibədə yaralanmış hərbiçilərə “bir pəncərə” sistemi ilə operativ, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında 26 istiqamət üzrə xidmətlər göstərilir. Şəhid ailələrinin, müharibə əlillərinin sağlamlıq və reabilitasiya problemləri ilə bağlı məsələlərin həllini dövlət bir nömrəli vəzifə kimi qarşıya qoymuşdur. 44 günlük müharibədə olduğu kimi, dövlətimizin səyi, dövlət başçımızın iradəsi, xalq-iqtidar birliyi qarşıya qoymduğumuz bütün hədəflərə çatmağımıza imkan verəcəkdir.

Zülfü İLYASOV, “İqtisadiyyat” qəzetinin xüsusi müxbiri

Cari ilin iyun ayının 1-dən 3-dək “Bakı Enerji Həftəsi” keçiriləcək



“Iteca Caspian”dan verilən məlumata görə, Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir. Qeyd olunub ki, bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu iqtisadi siyasətin nəticəsidir. 2020-ci il ölkəmiz üçün tarixi il olub, uzun illər işğal altında olan torpaqları güclü lider, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq dünyada öz peşəkarlığı və şücaəti ilə tanınan ordumuzun azad etməsi qürurverici haldır. Gələcəkdə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” ilə təmin olunacaq, bununla da bərpa olunan enerji mənbələri üzrə investisiyalar və

birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcək. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 25 ildən artıqdır ki, regionun iri neft və qaz layihələrini müzakirə etmək üçün nüfuzlu beynəlxalq platforma hesab edilir. Paralel olaraq, Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi beynəlxalq və yerli şirkətlərin enerji və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə ən son təkliflərini təqdim edəcək. İyunun 2–3-də keçiriləcək Bakı Enerji Forumunun proqramına “İnkişaf yollarının kəşifməsində enerjinin gələcəyi”, “Yaşıl enerjinin yenilənməsi”, “COVID-19 pandemiyasının enerji sektoruna təsiri və bərpa proqnozları”, “Yeni enerji erasında neft və qaz üçün yeni meyarlar. Neft və qaz şirkətindən enerji şirkətinə”, “Neft və qaz texnologiyaları”, “Neft və qazın işlənməsində süni intellekt (AI)” və digər mövzular daxildir. Pandemiyanın yaratdığı iki illik fasilədən sonra sərgilərin və forumun əhəmiyyəti həm offlayn görüşlər, həm də regionun sənaye liderləri ilə canlı dialoq baxımından daha da artır. Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunur.

Azərbaycanda dekabr ayındakı gündəlik xam neft hasilatı açıqlandı



Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub. Bunun 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib. Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin de-

kabrda gündəlik 64 min barel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu. Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulur.

OPEC növbəti iki ildə neft hasilatını məhdud şəkildə artıracaq

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2023-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28,92 mln. barel olacağı proqnozlaşdırılır. Hesabata əsasən, bu il OPEC ölkələri



üzrə gündəlik ortalama neft hasilatı 28,76 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,38 mln. barel çoxdur.

Qeyd olunur ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,27 mln. barel olacaq, bu da əvvəlki proqnozdan 0,03 mln. barel azdır. Xatırladaq ki, 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel olub, 2019-cu ildə

isə 29,27 mln. barel olub.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC 2022-2023-cü illərdə hasilatını tədricən artıracaq, lakin bunu məhdud şəkildə edəcək və nəticədə təşkilata daxil olan ölkələr gələn ildən hasilat göstəricisi üzrə pandemiyaadan öncəki səviyyəyə çatmağın


Süleyman Sani Axundov (1875-1939)

Dramaturq, nasir, maarif xadimi Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənərək üçün ərəbcə **“ikinci”** mənasını verən **“Sani”** sözünü təxəllüs götürmüşdür. **Süleyman Sani Axundov** 1906-cı ildə Bakıda çağırıl-

mış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilmişdir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona “Əmək Qəhrəmanı” adı verilmişdir. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur. “İkinci il” adlı dərs kitabının müəllifidir. Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri “Tamahkar” komediyasıdır. O bu

əsərini Mirzə Fətəli Axundovun **“Hacı Qara”** əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır. **“Qonaqlıq”** (1905), **“Kövkəbi-hürriyyət”** (1905), **“Yuxu”** (1905) onun ilk hekayələridir. Süleyman Sani Axundovun yazdığı **“Qan bulağı”** (1923), **“Ümid çırağı”** (1923), **“Cəhəlat qurbanı”** (1923), **“Nə üçün”** (1925), **“Təbrik”** (1925), **“Sona xala”** (1926), **“Namus”** (1926), **“Mister Qreyin köpəyi”** (1927), **“Son ümid”** (1927), **“İki dost, iki düşmən”** (1927), **“Gənc məşinistka və qoca yazıçı”** (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrinəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır.

Ədib **“Qorxulu nağıllar”** (1912–1914) başlığı altında yazdığı **“Əhməd və Məleykə”**, **“Abbas və Zeynəb”**, **“Nurəddin”**, **“Qaraca qız”**, **“Əsrəf”** ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirmişdir. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. **“Qorxulu nağıllar”** adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: **“Bu hekayələr həqiqətdən qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın**



ışıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirir”. Oxucular bu silsilədən **“Qaraca qız”** hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. **“Qaraca qız”** əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq drama-

turğiasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulur. Hekayədə körpəlikdən atasını itirən xeyirxah və cəsarətli Tutunun taleyindən danışılır. Bu zavallı qız əvvəlcə qaraçıların, sonra isə Piri babanın himayəsinə keçir. O, gözüaçıq uşaq kimi həyatın hər iki tərəfini düşünür və görür ki, tüfeyli Hüseynqulular zənginlik içərisində yaşadığı halda, Piri babalar çətinliklə dolanırlar. Lakin Tutu bunu da hiss edir ki, rəfiqəsi Ağca bu mühitdə qəfəsdəki quş kimi çırpınır, o isə heç olmazsa, gözəl təbiətin qoynunda azad nəfəs alır. Bəyin arvadı Pəriçahan xanım isə qızının qaraçı ilə dostluğunun əleyhinədir. Bir gün o, qızların birgə rəqs

etmələrini görür və qəzəblənərək Tutunu vurur. Xədicə isə bağçaya qaçır və onu ilan sancır. Rəfiqəsinin səsinə eşidən Tutu köməyə çatır və qızın yarasından zəhəri sümürərək, onun həyatını xilas edir. Lakin Xədicənin anasının vurduğu şillədən Tutunun dodağı yaralandığı üçün zəhər onun qanına keçir. Həkimin səylərinə baxmayaraq, Tutunun həyatını xilas etmək olmur. Beləliklə, qısa ömrünü məhrumiyyətlər içində yaşamış Tutu dostluq nəminə canını əsirgəmir. Süleyman Sani Axundovun XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında böyük xidməti olub. O, 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edib. 1939-cu ildə, 63 yaşında vəfat etmişdir.

Avrozona iqtisadi artım tempi üzrə ABŞ-ı üstələyəcək



Yaxın iki ildə Avrozonada ÜDM-in artım tempi ABŞ iqtisadiyyatının artım tempini

üstələyəcək. Bunu “Goldman Sachs”ın analitiki Sven Yari Sten bildirib. Proqnozlara görə, bu il Avrozona iqtisadiyyatı 4,4% artacaq ki, bu da ABŞ üzrə proqnozdan 0,9 faiz bəndi çoxdur. 2023-cü il üçün proqnozlar isə müvafiq olaraq 2,5% və 2,2% təşkil edir. S.Y. Sten bildirir ki, Avropa iqtisadiyyatının artımını iki fak-

tor dəstəkləyəcək – COVID-19 pandemiyasının səngiməsi və Avropa Mərkəzi Bankının daha yumşaq monetar siyasəti. Analitik qeyd edir ki, yeni “Omicron” ştamının yayılmasına baxmayaraq, Avropada buna qarşı güclü məhdudlaşdırıcı tədbirlər görülməyib və bu da ilin əvvəlində baş verə biləcək iqtisadi geriləmənin qarşısını alıb.

DÜNYA

Qazaxıstanda vəziyyət çox qarışıqdır




410 milyon kron (təxminən 16,8 milyon avro), 2019-cu ildə ümumi lisenziya dəyərinin isə 92,7 milyon olduğu açıqlanıb. Çexiyadakı şirkətlər tez-tez Qazaxıstana odlu silahlar, hərbi maşınlar və müxtəlif kimyəvi maddələr ixrac edirlər.

Çexiyanın Baş Naziri Petr Fiala da Slovakiyanın paytaxtı Bratislavada rəsmi səfəri zamanı Qazaxıstandakı vəziyyətlə bağlı açıqlamalar verib. Baş Nazir Fiala, “Biz cəxələr siyasətin insan hüquqlarına hörmət etməli olduğuna inanırıq. Bir ölkənin öz vətəndaşlarına qarşı zorakılıq tətbiq etməsi heç vaxt qəbulədlməzdir. Bununla belə, Qazaxıstanda vəziyyət olduqca qarışıqdır. Hökumət və Xarici İşlər Nazirliyi olaraq, Mən Qazaxıstanda Çexiya vətəndaşlarının təhlükəsizlik vəziyyətini izləyirəm.Bildirmək istərdim ki, ehtiyac olarsa, kömək etməyə hazırıq”. Çexiya Sənaye və Ticarət Nazirliyinin 2020-ci il hesabatında Qazaxıstana silah ixrac edən şirkətlərin lisenziyalarının ümumi dəyərinin

ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq edib

“Ciddi iqtisadi addımlar və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya ciddi təsiri olacaq”. “Anadolu” xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib. O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığı-



nı bildirib: **“Rusiya Ukrayna üzərindəki təzyiqləri dayandırmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır.**

Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən 2 ay yarımdır ki, bu istiqamətdə müxtəlif səviyyələrdə işlər gedir”, – o deyib. Qeyd edək ki, Viktoriya Nuland dünən NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Görüş zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasındakı münasibətlər olub.

İnformatika üzrə daha 4 medal!



Azercell-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı.

Azərbaycan məktəbliləri son illərdə beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətlərin sırasını genişləndiriblər. “Azercell Telekom” MMC-nin dəstəyi ilə informatika üzrə hazırlıq keçən şagirdlərimiz beynəlxalq bilik yarışmasında 4 bürünc medal əldə ediblər. Ölkəmizin təşkilatçılığı ilə onlayn formatda keçirilən Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb. Yarışda Bakı şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev, Gəncə şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov və Balakən rayonu Qazbina kənd tam orta məktəbin şagirdi Xizri Saxrayev informatika fənni üzrə bürünc medala sahiblənilər. Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Na-

zirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC məktəblilərimizin beynəlxalq olimpiadalarda informatika fənni üzrə hazırlığını və iştirakını dəstəkləyir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşıılır. Bu proses AR Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir. Azercell-in dəstəyi ilə hazırlaşan məktəblilərimiz bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 3 gümüş və 23 bürünc olmaqla, ümumilikdə 31 medal əldə ediblər. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” şüarını əsas tutaraq, “Azercell Telekom” MMC hər zaman gənclərin inkişafına, İKT sahəsində təhsilə marağın və texnoloji savadlığın artmasına dəstək olan, eləcə də tələbələrə bu istiqamətdə uğurlara təşviq edən layihələri davam etdirəcək. “Azercell Telekom” MMC məktəblilərimizi yüksək nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarışmalarda daha böyük qələbələr arzulayır.

ALLAH RƏHMƏT ELƏSİN

Akademik Ziyad Səmədzadə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qubanova atası **QƏNBƏR ŞƏMŞİROĞLUNUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan İqtisadçılar İttifaqı və «İqtisadiyyat» qəzetinin kollektivi «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qubanova atası **QƏNBƏR ŞƏMŞİROĞLUNUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Akademik Ziyad Səmədzadə AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Gülşən Yüzbaşıyevaya anası **NƏZİFƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA İqtisadiyyat İnstitutunun kollektivi institutun şöbə müdiri, professor Gülşən Yüzbaşıyevaya anası **NƏZİFƏ XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYEVƏRedaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və şəhirlənmiş, “Azərmedia” MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500